

NAXÇIVAN DÖVLƏT UNIVERSİTETİNDƏ

DİSTANT TƏHSİL MƏRKƏZİ HAQQINDA

ƏSASNAMƏ

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.9-cu maddəsini, eləcə də, Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın dördüncü strateji istiqamətini əsas götürərək Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyaları əsasında təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması və həyata keçirilən digər tədbirləri nəzərə alaraq məsafədən təhsilin (distant təhsil) həyata keçirilməsi qərara alınır.

Naxçıvan Dövlət Universitetində "Distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsiləlmə forması" dır.

I bölmə

Distant Təhsil Mərkəzinin vəzifələri və strukturu:

1. Naxçıvan Dövlət Universitetinin Distant təhsil Mərkəzi ali təhsil müəssisəsi daxilində ali təhsilin müxtəlif proqramlarını (bakalavr, magistratura, ixtisasartırma, əlavə təhsil, online kurslar və s.) əhatə edir.
2. Distant Təhsil Mərkəzi Azərbaycan Respublikasının Təhsil qanununa, ona müvafiq olaraq distant təhsillə bağlı Azərbaycan Respublikasında qəbul olunmuş digər qanunvericilik aktlara, Naxçıvan Dövlət Universitetinin Nizamnaməsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli əmri ilə təsdiq olunmuş "Kredit Sistemi ilə Tədrisin Təşkili qaydaları"na uyğun fəaliyyət göstərir.
3. Distant Təhsil Mərkəzi Naxçıvan MR Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada yaradıla, qeydiyyatla alın, yenidən təşkil oluna və ləğv edilə bilər.
4. Naxçıvan Dövlət Universiteti Distant Təhsil Mərkəzinə qəbulda, tələbələrin tədris planının seçilməsində və biliyinin qiymətləndirilməsində bütün ölkələrdən müraciət edən tələbələr üçün bərabər imkanlar yaradılmasını təmin edir.
5. Distant Təhsil Mərkəzi Ali təhsil müəssisəsi nəzdində təhsil, elm və mədəniyyət mərkəzi kimi aşağıdakı vəzifələri yerinə yetirir:

- hər bir şəxsin məsafədən intellektual, mədəni və mənəvi inkişafı, ali təhsil alma və ixtisasartırma tələblərinin ödənilməsi;
- online elmi araşdırmaların aparılması;
- çoxpilləli ali təhsil müəssisəsində məsafədən yüksək ixtisaslı elmi kadrların hazırlanması;
- məsafədən ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasının təmin edilməsi;
- Online konfransların və təlimlərin həyata keçirilməsi

6. Distant Təhsil Mərkəzi nəzdində xarici tələbələr üçün hazırlıq şöbəsi, eyni zamanda online tədris mərkəzi və digər bölmələr ola bilər.

7. Distant Təhsil Mərkəzi təlimin forma və metodlarını müəyyən etmək, xarici dövlətlərin vətəndaşlarını universitetə qəbul etmək, müəyyən olunmuş əmək haqqı fondu çərçivəsində Naxçıvan Dövlət Universitetinin Nizamnaməsinə uyğun mərkəzə cəlb olunan müəllimlərin əmək haqqını ödəmək, maliyyələşdirmənin müxtəlif növlərindən istifadə etmək hüququna malikdir.

II bölmə

Distant Təhsil Mərkəzində tələbə qəbulu

8. Distant Təhsil Mərkəzi təhsili yalnız ödənişli əsaslarla həyata keçirir. Ödəniş haqqının miqdarı universitet rəhbərliyinin təklifi əsasında Elmi Şura tərəfindən təsdiq edilir.

9. Distant Təhsil Mərkəzi universitetin müvafiq ixtisaslarına (hələlik xarici dillər üzrə) tələbə qəbulunu Universitetin müəyyən etdiyi qaydalar əsasında distant (məsafədən) həyata keçirir.

10. Naxçıvan Dövlət Universitetinin Distant Təhsil Mərkəzi xarici tələbə qəbulunu və qəbul planını xaricdən olunan müraciətlər əsasında dövlət sifarişi nəzərə alınmaqla (bakalavr, magistr, əlavə təhsil, ixtisasartırma) müstəqil müəyyən edir.

11. Distant Təhsil Mərkəzi müvafiq istiqamət (ixtisas) üzrə təhsil vermək hüququnu sübut edən dövlət sənədi və ya sertifikatla tələbələri təmin etməyə borcludur.

III bölmə

Distant Təhsil Mərkəzinin tədris və elmi fəaliyyəti

12. Distant Təhsil Mərkəzində təhsilin ayrı-ayrı pillələrində təhsil müddəti, təhsil standartları və müvafiq ixtisaslar üçün tədris planları Azərbaycan Respublikası Təhsil Nazirliyinin qəbul etdiyi təhsil standartlarına və tədris planlarına uyğun universitetin elmi-pedaqoji heyəti tərəfindən hazırlanır və Universitet Elmi Şurasında təsdiq edilir.

13. Distant Təhsil Mərkəzində strukturundan və çoxpilləliyindən asılı olaraq, müxtəlif ali ixtisas təhsili, ali təhsildən sonrakı ixtisas təhsili, habelə ixtisasartırma və kadrların yenidən hazırlanması və online kurslar həyata keçirilə bilər.

14. Mütəxəssislərin hazırlanması və yenidən hazırlanması istiqamətləri (ixtisasları) ali təhsil müəssisəsinə verilən və təhsil vermək hüququnu sübut edən dövlət sənədi ilə müəyyən edilir və ali təhsil müəssisələrinin nizamnaməsində əks olunur.

15. Ali təhsil müəssisəsi nəzdində fəaliyyət göstərən Distant Təhsil Mərkəzi təhsil prosesinin məqsədyönlü təşkili, tədrisin, forma, metod və vasitələrin seçilməsi yolu ilə təhsilalanlara təhsil proqramlarını mənimsəmələri üçün zəruri şərait yaradır.

16. Distant Təhsil Mərkəzində tədris məşğələlərinin (dərslərin) aşağıdakı əsas növləri müəyyənləşdirilir: online mühazirə, online məşğələ, online seminar, sərbəst işlər, virtual diplom layihəsi (işi) və s.

IV bölmə

Distant təhsilin dövlət standartları

17. Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi ixtisaslar üzrə ali təhsil standartlarını dünya standartlarına müvafiq olaraq universitetin elmi-pedaqoji heyəti tərəfindən hazırlayır.

18. Həmin standart aşağıdakıları müəyyənləşdirir:

- ali ixtisas təhsili sahəsində distant təhsili əhatə edən əsas anlayışları;
- ali ixtisas təhsilinin strukturu və ali təhsil haqqında online sənədləri;
- ali ixtisas təhsilinin əsas peşə təhsili proqramlarına olan ümumi tələbatı və onların virtual həyata keçirilməsi şərtlərini;
- ali təhsil müəssisələrinin distant təhsil tələbələrinin dərs yüklərini əhatə edən ümumi normativlərini;
- ali ixtisas təhsilinin məzmununun müəyyən olunmasında Distant Təhsil Mərkəzinin rolunu
- standartın tələblərinə əməl olunmasına ictimai və dövlət nəzarətinin qaydalarını;
- distant təhsilin istiqamət və ixtisaslarının siyahısını;
- distant təhsil üzrə məzunlara ixtisas və istiqamətlər üzrə bakalavr hazırlığına verilən tələblərin minimumunun məzmunu və səviyyəsini.

19. Tədris prosesində Distant Təhsil standartlarının tələblərinə əməl olunması məcburidir.

20. Distant Təhsilin normativ müddəti “Tədrisin Kredit sistemində uyğun qurulması qaydaları”na müvafiq olaraq müəyyənləşir.

21. Naxçıvan Dövlət Universitetində Distant təhsil üzrə mütəxəssis hazırlığı üzrə ixtisasların siyahısı və qəbul planı Naxçıvan MR Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

22. Distant təhsil üzrə məzunlara iki dildə (Azərbaycan və ingilis dillərində) təhsili bitirmək haqqında diplom (sertifikat) verilir. Diploma əlavədə (transkript) tədris edilmiş bütün fənnlərin siyahısı, onların kreditlərinin miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər öz əksini tapır.

23. Distant Təhsil Mərkəzində Bakalavr hazırlığının əsas peşə təlimi proqramlarına ümumi humanitar, sosial-iqtisadi, təbiət elmləri, peşəyönümü fənləri ilə yanaşı, ixtisaslar üzrə peşə hazırlığının elmi, texniki və mədəni sahəsini geniş əhatə edən fənlərin tədrisi daxildir.

Distant Təhsildə normativ tədris müddəti bakalavrlar pilləsində 3—4 il müəyyən olunur.

Həmin proqramın yerinə yetirilməsi nəticəsində tələbəyə hazırlandığı ixtisas və istiqamətin adı, elmi dərəcəsi qeyd olunan diplomla (sertifikatla) təsdiq olunmuş “Bakalavr” ixtisas dərəcəsi verilir.

24. Distant təhsil üzrə Magistratura hazırlığında dərin ixtisaslaşdırma aparılır, elmi araşdırma bacarıqları və vərdişləri formalaşdırılır, xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirilir.

Normativ tədris müddəti 1, 5—2 il nəzərdə tutulur.

Həmin proqramın yerinə yetirilməsi nəticəsində tələbəyə hazırladığı ixtisasın adı, elmi dərəcəsi qeyd olunan diplomla (sertifikatla) təsdiq olunmuş «magistr» elmi və ixtisas dərəcəsi verilir.

25. Təhsil alanın bundan əvvəlki təhsili (ali və ya orta ixtisas) nəzərə alınmaqla, normativ təhsil müddətinin qısaldılmasına icazə verilir.

26 Distant təhsili əhatə edən təhsilin digər formalarının tədris müddəti proqramın müəyyən etdiyi zaman çərçivəsində dəyişə bilər.

27. Distant Təhsil Mərkəzinə sənəd qəbulu iyul ayının 1-dən başlayaraq 1 ay müddətində davam edir.

28. Distant Təhsil üzrə dərslər oktyabr ayının 1-dən başlanır.

V bölmə

Distant Təhsil Mərkəzinin idarə olunması

29. Naxçıvan Dövlət Universiteti Distant Təhsil Mərkəzini idarə edən başlıca subyektdir.

30. Distant Təhsil Mərkəzinin fəaliyyətinə bilavasitə rəhbərlik rektor tərəfindən müəyyən edilmiş ali təhsilli şəxs tərəfindən icra edilir. Həmin şəxs ali təhsil müəssisəsinin nizamnaməsinə müvafiq olaraq 5 il müddətinə (iki müddətdən artıq olmayaraq) seçilir və özünü doğrultmadığı halda geri çağırılır.

VI bölmə

Distant Təhsil Mərkəzinin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası

31. Distant Təhsil Mərkəzinin maliyyələşdirilməsinin əsas mənbəyi tələbələrin ödənişindən gələn vəsaitdir.

32. Distant Təhsil Mərkəzinin maddi-texniki bazasını Naxçıvan Dövlət Universitetinin İnformasiya Kommunikasiya Texnologiyalarını əhatə edən texniki vasitələr əhatə edir.

VII bölmə

Distant Təhsil Mərkəzinin beynəlxalq fəaliyyəti

33. Distant Təhsil Mərkəzi xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Naxçıvan Dövlət Universitetinin müəyyən etdiyi beynəlxalq əməkdaşlıq çərçivəsində aparır.

34. Distant Təhsil Mərkəzi müvafiq ixtisaslar üzrə xarici ölkələrin müvafiq distant tədris müəssisələri və təşkilatları ilə rektorun razılığı ilə birbaşa müqavilələr, sazişlər bağlamaq hüququna malikdir.

35. Distant Təhsil Mərkəzi xarici ölkələrin təhsil müəssisələri, təşkilatları və qurumları ilə, habelə beynəlxalq təşkilat və müəssisələrlə müstəqil surətdə təcrübə və kadr hazırlığı mübadiləsi aparmaq, birgə online proqramlar həyata keçirmək, beynəlxalq tədbirlərdə iştirak etmək və əməkdaşlığın başqa formalarını həyata keçirmək hüququna malikdirlər.

36. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Distant Təhsil Mərkəzində təhsil almaları, ixtisas artırmaları, dövlətlərarası razılaşmalar, universitetlərarası razılaşmalar, Təhsil Nazirliyi ilə xarici ölkələrin müvafiq orqanları arasındakı razılaşmalar əsasında həyata keçirilir.